

**Tikinti maşınlarının mövcudluğu haqqında rəsmi statistika hesabatı üzrə
statistik proseslərin idarə olunmasının “Statistik Biznes - Prosesin
Ümumi Modeli”nin milli versiyası əsasında təsviri**

| Nö | Prosesin adı, fəaliyyət | İşin adı | Giriş materialı | Təchizatçı | Nəticə |
|-------|---|--|--|---|---|
| 1 | Tələbatların müəyyənləşdirilməsi | Tikinti maşınlarının mövcudluğu üzrə ümumi tələbatın müəyyənləşdirilməsi | Beynəlxalq metodologiya, sorğu, istifadəçilərin tələbi, əmrlər, sərəncamlar, qərarlar, təkliflər, yazılı razılışmalar, çıxış statistik məhsullar, məlumat mənbələri, maliyyə sənədləri | AVROSTAT, ƏN, İN, DSK, STSS | İstifadəçi tələbatlarının müəyyənləşdirilməsi |
| 1.1 | İnformasiyaya olan tələbatların müəyyənləşdirilməsi | Tikinti maşınlarının mövcudluğu üzrə yekun infromasiyaya olan tələbatın müəyyənləşdirilməsi | Beynəlxalq metodologiya, sorğu, təqdimat, istifadəçilərin tələbi, müayinələrin nəticələri, əmrlər, sərəncamlar | AVROSTAT, ƏN, İN, DSK, STSS | Hesabat, xidməti məruzə |
| 1.1.1 | Ölkənin milli prioritetləri əsasında tələblərin müəyyənləşdirilməsi | Tikinti maşınlarının mövcudluğu ilə əlaqədar ölkə rəhbərliyi və mərkəzi icra hakimiyəti orqanları tərəfindən qəbul edilmiş qərarlara baxış | Fərmanlar və sərəncamlar | İcra və nəzarətedici orqanlar (siyasi dairələr) | Tələblərin müəyyənləşdirilməsinə dair hesabat, xidməti məruzə |
| 1.1.2 | Beynəlxalq metodologiya, standart və təcrübələrin öyrənilməsi və tələbatların müəyyənləşdirilməsi | Tikinti maşınlarının mövcudluğu ilə əlaqədar beynəlxalq təcrübənin öyrənilməsi | Avrostatdan daxil olmuş sənədlər, qarşılıqlı əməkdaşlıq haqqında müqavilələr | Avrostat, DSK, STSS | Beynəlxalq metodologianın öyrənilməsinin nəticəsinə dair xidməti məruzə |
| 1.1.3 | Normativ hüquqi bazanın və ölkədaxili tələblərin öyrənilməsi | Tikinti maşınlarının mövcudluğu ilə əlaqədar DSK-nin sərəncam, əmr və qərarlarına baxış | Qərarlar, sərəncamlar, əmrlər, hesabatlar, xidməti məruzə | DSK, STSS | Normativ hüquqi bazanın öyrənilməsinin nəticələrinə dair xidməti məruzə |
| 1.1.4 | İstifadəçilərin tələbatlarına dair görüşlərin təşkili, mövcud tələbatların araşdırılması və təhlili | Tikinti maşınlarının mövcudluğuna dair istifadəçi məmənnuniyyətinin qiymətləndirilməsi | DSK-nin “Metodoloji və məlumat istifadəçiləri ilə iş planı” | DSK-nin kollegiyası, STSS | Görüşlərə dair xidməti məruzələr, iclasların protokolları, hesabatlar |
| 1.1.5 | Müəyyən olunmuş tələbatların müzakirə üçün hazırlanması | Tikinti maşınlarının mövcudluğu statistikasına dair müəyyən olunmuş tələbatın Elmi-metodoloji şurada müzakirəsi üçün məzmunun hazırlanması | Görüşlərə dair xidməti məruzələr, iclasların protokolları, hesabatlar | DSK, STSS | İstifadəçi tələbatlarının və ehtiyaclarının yekun siyahısı |

| No | Prosesin adı, fəaliyyət | İşin adı | Giriş materialı | Təchizatçı | Nəticə |
|-------|--|--|--|-----------------------------|--|
| 1.2 | Tələbatların müzakirəsi və təsdiqi | Tikinti maşınlarının mövcudluğu statistikası üzrə göstəricilərin təkmilləşdirilməsi ilə əlaqədar müzakirələrin aparılması, razılaşdırılması və təsdiqi | Daxil olmuş təkliflər və yazılı razılaşmalar | İN, DSK, STSS | İnzibati mənbələrə dair informasiyanın və tələbatın müəyyənləşdirilməsi |
| 1.2.1 | Müəyyən olunmuş tələbatlarla bağlı maraqlı tərəflərlə məsləhətləşmələrin aparılması | Respondentlər və əsas məlumat istifadəçiləri ilə yazılı və şəfahi müzakirələrin təşkili | İstifadəçi tələbatlarının və ehtiyaclarının yekun siyahısı | İN, DSK, STSS | Rəsmi məktublar, görüşlərə dair xidməti məruzələr, iclasların protokolları |
| 1.2.2 | Tələbatların dəqiqləşdirilməsi | Təkliflərin və mövcud olan məlumatların müqayisəsi | İstifadəçi tələbatlarının və ehtiyaclarının yekun siyahısı, mövcud məlumatlar | DSK, STSS | Tələbatların dəqiqləşdirilmiş siyahısı |
| 1.2.3 | Müəyyən olunmuş tələbatların müzakirəsi və təsdiqi | Müəyyən olunmuş tələbatların DSK-nin Elmi-metodoloji şurasına müzakirə üçün təqdim edilməsi | İstifadəçilərlə müzakirələrin yekun nəticəsi | İN, DSK, STSS | DSK-nin Elmi-metodoloji şurasının protokolu |
| 1.3 | Çıxış statistik məhsulun müəyyənləşdirilməsi | İstifadəçilərin müəyyənləşdirilmiş ehtiyaclarının təmin edilməsi üçün çıxış statistik məhsulun təyin edilməsi | Çıxış statistik məhsulların siyahısı | DSK, STSS | Çıxış statistik məhsullar |
| 1.3.1 | Çıxış statistik məhsulun müəyyənləşdirilməsi | DSK-nin Elmi-metodoloji şurasının qərarına əsasən tikinti maşınlarının mövcudluğu statistikası üzrə çıxış göstəricilərin müəyyənləşdirilməsi | DSK-nin Elmi-metodoloji şurasının müzakirəsinə təqdim edilmiş çıxış statistik məhsulların siyahısı | DSK, STSS | DSK-nin Elmi-metodoloji şurasının protokolu, çıxış cədvəlləri |
| 1.4 | Anlayışların eyniləşdirilməsi | Anlayışların dəqiqləşdirilməsi | Qanunvericilik, beynəlxalq metodoloji sənədlər, anlayışların siyahısı | AVROSTAT, IN, ƏN, DSK, STSS | Dəqiqləşdirilmiş anlayışlar |
| 1.4.1 | Müəyyən edilmiş anlayışların ölkə qanunvericiliyi ilə uyğunluğunun uzlaşdırılması | Tələb olunan göstəricinin ölkə qanunvericiliyinə uyğunlaşdırılması | Qanunvericilik | ƏN, DSK, STSS | Müəyyən edilmiş anlayışların siyahısı |
| 1.4.2 | Müəyyən edilmiş anlayışların digər sahələrdə istifadə edilən anlayışlarla uyğunluğunun müəyyənləşdirilməsi | Göstəricinin digər sahələrlə uyğunluğunun təmin edilməsi | Digər sahələrin materialları, qanunvericilik | DSK, STSS | Müəyyən edilmiş anlayışların siyahısı |
| 1.4.3 | Anlayışların beynəlxalq standartlarla uyğunluğunun təmin edilməsi | Beynəlxalq standartlara uyğunluğun və müqayisəliliyinin təmin olunması | Beynəlxalq göstəricilərə dair materiallar, qanunvericilik | AVROSTAT, DSK, STSS | Müəyyən edilmiş anlayışların siyahısı |

| No | Prosesin adı, fəaliyyət | İşin adı | Giriş materialı | Təchizatçı | Nəticə |
|-------|--|--|---|-------------------|---|
| 1.4.4 | Müəyyən edilmiş anlayışların istifadəçilərlə müzakirəsi və dəqiqləşdirilməsi | Müəyyən edilmiş anlayışlarla bağlı istifadəçilərin məlumatlandırılması | Müəyyən edilmiş anlayışların siyahısı | İN, ƏN, DSK, STSS | Görüşlərə dair xidməti məruzələr, iclasların protokolları |
| 1.5 | Məlumatların mövcudluğunun yoxlanılması | Məlumat mənbələrinin müəyyən edilməsi, inzibati və digər məlumat mənbələrinin öyrənilməsi, yol xəritəsinin hazırlanması, təkliflərin verilməsi | Çıxış statistik məhsullar, inzibati və digər məlumat mənbələri, təhlillər, qərarlar, normativ hüquqi baza | DSK, STSS | Potensial məlumat mənbələrinin siyahısı, plan (yol xəritəsi), təkliflər |
| 1.5.1 | Məlumat mənbələrinin müəyyənləşdirilməsi | Tikinti maşınlarının mövcudluğu statistikasına dair məlumat mənbələrinin öyrənilməsi | İstehsalı mümkün olan çıxış statistik məhsullar | DSK, STSS | Potensial məlumat mənbələrinin (inzibati və digər) siyahısı |
| 1.5.2 | İnzibati və digər məlumat mənbələrinin təhlili | İnzibati və digər məlumat mənbələrinin öyrənilməsi və təhlili | İnzibati və digər mənbələr üzrə məlumatlar, mövcud məlumat mənbələrinin metaməlumatları | DSK, STSS | Təhlil barədə hesabat və ya xidməti məruzə |
| 1.5.3 | Çatışmayan məlumatların əldə edilməsi üçün planın (yol xəritəsinin) hazırlanması | Planın (yol xəritəsinin) hazırlanması | Çatışmayan məlumatların əldə edilməsi üçün mənbələr, təhlillər, qərarlar | DSK, STSS | Çatışmayan məlumatların əldə edilməsi üçün plan (yol xəritəsi) |
| 1.5.4 | Ehtiyac olduğu halda mövcud normativ hüquqi bazaya dəyişikliklərin edilməsi üçün təkliflərin verilməsi | Qanunvericiliklə bağlı təkliflərin verilməsi | Normativ hüquqi baza və ona dəyişiklikləri şərtləndirən amillər | ƏN, DSK, STSS | Dəyişikliklərə dair təkliflər |
| 1.6 | İqtisadi əsaslandırmaının hazırlanması | İş planının hazırlanması, risklərin təhlili, xərclərin, smetanın qiymətləndirilməsi | Çıxış statistik məhsullar, risklər, maliyyə sənədləri, smeta | DSK, STSS | İş planı, "Risklərin təhlili və qiymətləndirilməsi" cədvəli, smeta |
| 1.6.1 | İş planının hazırlanması | İş planının hazırlanması | Çıxış statistik məhsullar, inzibati və digər mənbələrdən müəyyənləşdirilmiş toplanacaq məlumatlar | DSK, STSS | İş planının layihəsi |
| 1.6.2 | Risklərin təhlili | Risklərin və imkanların qiymətləndirilməsi | Müəyyən edilmiş risklər və imkanlar | DSK, STSS | "Risklərin təhlili və qiymətləndirilməsi" cədvəli |
| 1.6.3 | Xərclərin qiymətləndirilməsi | Xərclərin hesablanması və müəyyənləşdirilməsi | Maliyyə sənədləri, qərar və sərəncamlar | DSK, STSS | Smetanın layihəsi |
| 1.6.4 | İş planının, risklərin qiymətləndirilməsi və smetanın tərtibi | İş planının, risklərin qiymətləndirilməsi və təklif edilən smetaya baxılması və təsdiqə təqdim edilməsi | Smetanın layihəsi, maliyyə sənədlərinin siyahısı | DSK, STSS | Təsdiqlənmiş smeta |

1-ci mərhələnin yekunu. Layihələr və planlar qəbul edildi

| No | Prosesin adı, fəaliyyət | İşin adı | Giriş materialı | Təchizatçı | Nəticə |
|-------|--|---|--|-------------------|--|
| 2 | Layihələndirmə | Tikinti maşınlarının mövcudluğu üzrə çıxış statistik məhsulların, dəyişən kəmiyyətlərin layihələrinin hazırlanması, toplanmanın metod və vasitələrinin müəyyənləşdirilməsi | Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin və dəyişən kəmiyyətlərin siyahısı, iş planları, razılaşma məktubları, reyestr | ƏN, İN, DSK, STSS | Çıxış cədvəllərinin maketi, dəyişən kəmiyyətlərin izahları, məlumatların toplanması, işlənməsi və təhlili metodologiyası |
| 2.1 | Çıxış məhsulun layihəsi | Çıxış statistik məhsulların və ya xidmətlərin layihəsinin hazırlanması | Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin siyahısı | DSK, STSS | Çıxış cədvəllərinin maketi |
| 2.1.1 | Çıxış məktələrinin və fərdi çıxış məhsullarının layihələndirilməsi | Çıxış məktələrinin və fərdi çıxış məhsullarının hazırlanması | Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin siyahısı | DSK, STSS | Çıxış cədvəllərinin və fərdi çıxış məhsullarının maketi |
| 2.2 | Dəyişən kəmiyyətlərin izahlarının layihəsi | Dəyişən kəmiyyətlərin izahlarının layihəsinin işlənməsi | Dəyişən kəmiyyətlərin siyahısı, reyestr məlumatları, qərarlar | DSK, STSS | Dəyişən kəmiyyətlərin izahları |
| 2.2.1 | Dəyişən kəmiyyətlərin izahlarının layihələndirilməsi | Dəyişən kəmiyyətlərin izahlarının hazırlanması | Müəyyən edilmiş anlayışların siyahısı, çıxış cədvəllərinin maketi | DSK, STSS | Dəyişən kəmiyyətlərin izahlarının layihəsi |
| 2.3 | Toplanma prosesinin layihəsi | Məlumatların toplanmasının daha münasib metod və vasitələrinin müəyyənləşdirilməsi | İş planları, mümkün məlumat toplama metodlarının siyahısı, istifadəçi tələbatları, razılaşma məktubları, müraciətlər | İN, DSK, STSS | Məlumatların toplanmasının layihəsi |
| 2.3.1 | Məlumatların toplanması metodlarının müəyyənləşdirilməsi | Məlumatların toplanmasının ən uyğun metodlarının müəyyənləşdirilməsi | İş planları, mümkün məlumat toplama metodlarının siyahısı | ƏN, İN, DSK, STSS | Müəyyənləşdirilmiş konkret məlumat toplama metodu |
| 2.3.2 | Məlumatların toplanması aletlərinin layihələndirilməsi | Tikinti maşınlarının mövcudluğuna dair məlumatların toplanması alətlərinin (yeni sorğu anketləri, məlumatların daxil edilməsi programı, intervüyeler, respondentlər üçün təlimlər və s.) layihələndirilməsi | İstifadəçi tələbatlarının və ehtiyaclarının yekun siyahısı, müəyyənləşdirilmiş konkret məlumat toplama metodu | DSK, STSS | Məlumatların toplanması alətlərinin siyahısı |
| 2.3.3 | Məlumat toplanmasının hüquqi bazasının layihələndirilməsi | Tikinti maşınlarının mövcudluğu statistikasına dair məlumatların toplanmasının hüquqi bazasının layihələndirilməsi | Razılaşma məktubları, rəsmi sənədlərin layihəsi, respondentlərə ünvanlanmış müraciətlər | ƏN, İN, DSK, STSS | Qərar və sərəncam |

| No | Prosesin adı, fəaliyyət | İşin adı | Giriş materialı | Təchizatçı | Nəticə |
|-------|--|---|---|-------------------|---|
| 2.4 | Məcmunun və seçmənin layihəsi | Statistik məcmunun müəyyənləşdirilməsi | Reyestrlər, metodologiyalar | DSK, STSS, SİƏSPŞ | Statistik məcmu |
| 2.4.1 | Məcmunun layihələndirilməsi | Statistik məcmunun müəyyənləşdirilməsi | Reyestrlər | DSK, STSS, SİƏSPŞ | Statistik məcmu |
| 2.4.2 | Seçmə metodologiyasının layihələndirilməsi | Mövcud deyil | Mövcud deyil | Mövcud deyil | Mövcud deyil |
| 2.5 | Məlumatların işlənməsi və təhlilinin layihəsi | Məlumatların işlənməsi və təhlilinin metodologiyasının hazırlanması | DSK-nın əmr və sərəncamları | DSK, STSS | Statistik məlumatların işlənməsi və təhlili metodologiyası |
| 2.5.1 | Məlumatların işlənməsi üçün metodların müəyyənləşdirilməsi | Məlumatların işlənməsi və təhlili üçün metodların müəyyənləşdirilməsi | DSK-nın müvafiq əmr və sərəncamlardan irəli gələn məsələlər | DSK, STSS | Müəyyənləşdirilmiş metodların siyahısı |
| 2.5.2 | Məlumatların təhlili üçün metodların layihələndirilməsi | Məlumatların emalı və təhlili üçün metodların layihələndirilməsi | Müəyyənləşdirilmiş metodların siyahısı | DSK, STSS | Məlumatların təhlilinə dair metodologiya |
| 2.6 | İstehsal sisteminin və iş axınının layihələndirilməsi | Məlumatların toplanılmasından yayılmasına qədər olan iş axını prosesinin təşkilinin müəyyənləşdirilməsi | Sənaye və tikinti statistikası şöbəsinin iş planı, "Statistik işlər programı", "İstifadəçi məmənunluğu" sorğusunun nəticələri, müvafiq normativ hüquqi sənədlər | DSK, STSS | İstehsal sisteminin və iş planının layihəsinin hazırlanması |
| 2.6.1 | İstifadəçi tələbatına uyğun olaraq istehsal sisteminin və iş axınının layihələndirilməsi | İstifadəçi tələbləri əsasında istehsal sisteminin və iş axının layihəsinin hazırlanması | İstifadəçi məmənunluğu sorğusunun nəticələri, kollegiya qərarları, müvafiq əmr, sərəncam, göstəriş və ya tapşırıqlar | DSK, STSS | İstehsal sisteminin və iş planının layihəsi |
| 2.6.2 | Bütün layihələndirilmiş metodoloji komponentlərin, istehsal sisteminin, iş axınının təhlili və təsdiqi | Bütün layihələndirilmiş metodoloji komponentlərin, istehsal sisteminin və iş axınının təhlili | Sənaye və tikinti statistikası şöbəsinin iş planının və Statistik işlər programının layihəsi | DSK, STSS | STSS üzrə iş planlarının və Statistik işlər programının təsdiqi |

2-ci mərhələnin yekunu. Bütün layihələr təsdiqləndi

| | | | | | |
|---|---------------------------------|---|--|----------------|------------------|
| 3 | İstehsal sisteminin yaradılması | İstehsal sisteminin işlek vəziyyətə getirilməsi, sınaqların keçirilməsi | Alətlər (məsələ qoyuluşu, program təminatı), metaməlumatlar, reyestrlər, fəaliyyət planı, sənədлəşdirilmiş proseslər | DSK, STSS, İTŞ | İstehsal sistemi |
|---|---------------------------------|---|--|----------------|------------------|

| Nö | Prosesin adı, fəaliyyət | İşin adı | Giriş materialı | Təchizatçı | Nəticə |
|-------|---|---|---|----------------|---|
| 3.1 | Statistik məlumatların toplanması vasitələrinin yaradılması | Toplanma vasitələrinin yaradılması işlərinin aparılması | "Məsələ qoyuluşlarının vahid nümunəvi forması", məsələ qoyuluşu, program təminatı | DSK, STSS, İTŞ | Texniki şərtlər, məsələ qoyuluşu, program təminatı |
| 3.1.1 | Statistik məlumatların toplanma vasitələrinin yaradılması və ya aktuallaşdırılması üçün texniki şərtlərin hazırlanması | Texniki şərtlərin, məsələ qoyuluşlarının hazırlanması | "Məsələ qoyuluşlarının vahid nümunəvi forması" | DSK, STSS, İTŞ | Texniki şərtlər, məsələ qoyuluşu |
| 3.1.2 | Statistik məlumatların toplanması üçün program təminatının yaradılması və ya aktuallaşdırılması | Mövcud program təminatının aktuallaşdırılması və ya yenisinin yaradılması | Texniki şərtlər, məsələ qoyuluşu | DSK, STSS, İTŞ | Program təminatı |
| 3.1.3 | Statistik məlumatların toplanması üçün hazırlanmış və ya aktuallaşdırılmış program təminatının sınaqdan keçirilməsi | Program təminatının sınaqdan keçirilməsi | Program təminatı | DSK, STSS, İTŞ | Təhvil-təslim aktı |
| 3.2 | Prosesin komponentlərinin yaradılması və ya yaxşılaşdırılması | Prosesin komponentlərinin yaradılması və ya mövcud olanların yaxşılaşdırılması | "Məsələ qoyuluşlarının vahid nümunəvi forması", məsələ qoyuluşu, program təminatı | DSK, STSS, İTŞ | Texniki şərtlər, program təminatı, təhvil-təslim aktı |
| 3.2.1 | Məlumatların işlənməsi və təhlili komponentlərinin yaradılması və ya aktuallaşdırılması üçün texniki şərtlərin hazırlanması | Texniki şərtlərin, məsələ qoyuluşlarının hazırlanması | "Məsələ qoyuluşlarının vahid nümunəvi forması" | DSK, STSS, İTŞ | Texniki şərtlər, məsələ qoyuluşu |
| 3.2.2 | Məlumatların işlənməsi və təhlili üçün program təminatının yaradılması və ya aktuallaşdırılması | Toplanmış məlumatların işlənməsi üçün program təminatının hazırlanması və ya aktuallaşdırılması | Texniki şərtlər və ya məsələ qoyuluşu | DSK, STSS, İTŞ | Program təminatı |
| 3.2.3 | Məlumatların işlənməsi və təhlili üçün yaradılmış və ya aktuallaşdırılmış program təminatının sınaqdan keçirilməsi | Program təminatının sınaqdan keçirilməsi | Program təminatı | DSK, STSS, İTŞ | Təhvil-təslim aktı |
| 3.3 | Yayım komponentlərinin yaradılması və ya yaxşılaşdırılması | Yayım komponentlərinin yaradılması və ya yaxşılaşdırılması | "Məsələ qoyuluşlarının vahid nümunəvi forması", məsələ qoyuluşu, program təminatı | DSK, STSS, İTŞ | Texniki şərtlər, program təminatı, təhvil-təslim aktı |

| Nö | Prosesin adı, fəaliyyət | İşin adı | Giriş materialı | Təchizatçı | Nəticə |
|-----------|--|---|---|-------------------|---|
| 3.3.1 | Yayım komponentlərinin yaradılması və ya aktuallaşdırılması üçün texniki şərtlərin hazırlanması | Texniki şərtlərin, məsələ qoyuluşlarının hazırlanması | "Məsələ qoyuluşlarının vahid nümunəvi forması" | DSK, STSS, İTŞ | Texniki şərtlər, məsələ qoyuluşu |
| 3.3.2 | Məlumatların yayılması üçün program təminatının yaradılması və ya aktuallaşdırılması | Toplanmış məlumatların yayılması üçün program təminatının hazırlanması və ya aktuallaşdırılması | Texniki şərtlər və ya məsələ qoyuluşu | DSK, STSS, İTŞ | Program təminatı |
| 3.3.3 | Məlumatların yayılması üçün yaradılmış və ya aktuallaşdırılmış program təminatının sınaqdan keçirilməsi | Program təminatının sınaqdan keçirilməsi | Program təminatı | DSK, STSS, İTŞ | Təhvil-təslim aktı |
| 3.4 | İş axını prosesinin formalasdırılması | Məlumatların toplanmasından yayılmasına qədər statistik biznes-prosesdə istifadə edilən dəyişikliklərin formalasdırılması | Metaməlumatlar, reyestrler, məlumat bazaları, təsnifatlar | DSK, STSS, İTŞ | İş axını prosesinin formalasdırılması |
| 3.4.1 | Yaradılmış və ya aktuallaşdırılmış komponentlərin daxili informasiya sistemləri və alətlərlə uyğunlaşdırılması | Toplanma, işlənmə, təhlil və yayılma üçün mövcud olan komponentlərin daxili informasiya sistemləri və alətlərlə uyğunlaşdırılması | Metaməlumatlar, reyestrler, məlumat bazaları, təsnifatlar | DSK, STSS, İTŞ | Aktuallaşdırılmış metaməlumatlar, reyestrler, məlumat bazaları, təsnifatlar |
| 3.5 | İstehsal sisteminin sınaqdan keçirilməsi | Toplanmış və komplektləşdirilmiş xidmətlərin və əlaqəli iş axını proseslərinin sınaqdan keçirilməsi | Məsələ qoyuluşuna uyğun hazırlanmış program | DSK, STSS, İTŞ | Programın təhvildəslimi |
| 3.5.1 | İstehsal sisteminin yoxlanışının yerinə yetirilməsi | İstehsal sisteminin, komponentlərin icrasının və onlarla əlaqəli xidmətlərin sınaqdan keçirilməsi | Program təminatı | DSK, STSS | Program təminatı |
| 3.5.2 | İstehsal sisteminin təhvildəslim sınağının yerinə yetirilməsi | İstehsal sisteminin qiymətləndirilməsi və qəbulu | Program təminatı | DSK, İTŞ | Təhvil-təslim aktı |
| 3.6 | Statistik biznes-prosesin sınaqdan keçirilməsi | Statistik biznes-prosesin pilot layihəsinin sınaqdan keçirilməsi | Sınaq və ya pilot müayinə, fəaliyyət planı | DSK, STSS | Fəaliyyət planı, qiymətləndirmə hesabatı |
| 3.6.1 | Sınaq üçün fəaliyyət planının hazırlanması | Toplanmadan yayılmaya qədər olan biznes - prosesin sınaqdan keçirilməsinə dair fəaliyyət planının hazırlanması | Daxili sınaq və ya respondentlərlə pilot müayinə | DSK, STSS | Fəaliyyət planı |
| 3.6.2 | Sınağın keçirilməsi və qiymətləndirilməsi | Biznes-prosesin sınağının keçirilməsi | Fəaliyyət planı | DSK, STSS | Biznes-prosesin həyata keçirilməsi və ya onun təkmilləşdirilməsi |

| No | Prosesin adı, fəaliyyət | İşin adı | Giriş materialı | Təchizatçı | Nəticə |
|-------|---|---|--|----------------|---|
| | | | | | nə dair qiymətləndirmə hesabatı |
| 3.7 | İstehsal sisteminin yaradılmasının yekunlaşdırılması | İstehsal sisteminin yaradılmasının başa çatdırılması | Sənədləşdirilmiş proseslər, tədris planı | DSK, STSS, İTŞ | İstehsal sisteminin tətbiqi, səriştəlilik |
| 3.7.1 | İstehsal sisteminin təqdimatı və sənədləşdirilməsi | İstehsal sisteminin tətbiqi, təhvil-təslim aktının hazırlanması | Sənədləşdirilmiş proseslər | DSK, STSS, İTŞ | İstehsal sisteminin tətbiqi |
| 3.7.2 | İstehsal sistemi ilə tanışlıq, kadrların məlumatlandırılması, texniki dərslərin keçirilməsi | Treninglərin keçirilməsi, təlimati kitabçaların hazırlanması | Dövlətstatkomun müvafiq əmri, tədris planı | DSK, STSS, İTŞ | Yüksek bilik səviyyəsinə malik kadrların hazırlanması |

3-cü mərhələnin yekunu. İstehsal sistemi yaradıldı

| | | | | | |
|-------|--|---|--|--|---|
| 4 | Məlumatların toplanması | Lazım olan bütün informasiyanın toplanması | Reyestr, planlar, Statistik işlər programı, məlumatlar | DSK, SİƏSPŞ, ETSİM, İTŞ, STSS, Ümumi şöbə, YSO | Statistik məlumatlar |
| 4.1 | Məcmunun yaradılması və statistik vahidlərin seçilməsi | Mövcud deyil | Mövcud deyil | Mövcud deyil | Mövcud deyil |
| 4.1.1 | Seçmə üçün məlumat bazasının hazırlanması | Mövcud deyil | Mövcud deyil | Mövcud deyil | Mövcud deyil |
| 4.1.2 | Seçmə şəbəkənin formalasdırılması | Mövcud deyil | Mövcud deyil | Mövcud deyil | Mövcud deyil |
| 4.1.3 | Seçmənin aparılması və yekunlaşdırılması | Mövcud deyil | Mövcud deyil | Mövcud deyil | Mövcud deyil |
| 4.2 | Məlumatların toplanmasına hazırlıq | Məlumatların toplanmasına hazırlıq işlərinin yekunlaşdırılması | Plan, kadrların siyahısı, tədris planı, təlimatlar, metodologiyalar, məsələ qoyuluşu | DSK, STSS və İTŞ | Plan, ixtisaslı kadrlar, program təminatı |
| 4.2.1 | Məlumatların toplanması üçün planın hazırlanması | Məlumatların toplanması üçün planın hazırlanması və öhdəliklərin müəyyən edilmesi | Plan və öhdəliklər | DSK, STSS | Plan |
| 4.2.2 | Kadrların seçilməsi | Məlumatların toplanması üçün işçi heyətin müəyyən edilmesi | Kadrların siyahısı | DSK, STSS | Seçilmiş və ya təyin olunmuş kadrların siyahısı |

| No | Prosesin adı, fəaliyyət | İşin adı | Giriş materialı | Təchizatçı | Nəticə |
|-------|---|--|--|----------------------------|--|
| 4.2.3 | Təlim materiallarının hazırlanması və təlimlərin keçirilməsi | İntervüyer və respondentlər üçün təlim materiallarının hazırlanması və təlimlərin (seminarların) keçirilməsi | Dövlətstatkomun müvafiq əmri, tədris planı | DSK, STSS | Kadrların bilik səviyyəsinin artırılması |
| 4.2.4 | Məlumatların toplanması üçün maddi resursların və IT alətlərinin hazırlanması | Toplanma materialları və alətlərinin toplanma prosesinin iştirakçıları və orqanları arasında yayımılanması | Sorğu anketləri, təlimatlar, metodoloji sənədlər, rəsmi məktublar | DSK, STSS | Yayımlanmış maddi resurslar və IT alətləri |
| 4.2.5 | Program vasitələrinin kompüterlərə və ya serverə yüklenməsi | 12-tikinti №-li rəsmi statistika hesabatının onlayn rejimdə toplanması üçün program təminatının vəb səhifədə yerləşdirilməsi | Məsələ qoyuluşu | DSK, İTŞ | Program təminatı |
| 4.3 | Məlumatların toplanması | Məlumatların toplanması, yoxlanması və qiymətləndirilməsi | Statistik işlər programı, ilkin məlumatlar, program təminatı və qiymətləndirmə metodları | DSK, STSS, İTŞ, YSO | Məlumatlar, qiymətləndirmə, informasiya-texniki dəstək |
| 4.3.1 | Statistik vahidlərdən hesabatların alınması | 12-tikinti №-li rəsmi statistika hesabatı üzrə onlayn rejimdə ilkin məlumatların qəbul edilməsi | Statistik işlər programı, Yerli statistika orqanları üçün Statistik işlər programı | DSK, STSS, YSO | Ilkin məlumatlar |
| 4.3.2 | İlkin informasiya toplusunun hazırlanması | İlkin informasiyanın yoxlanması və informasiya toplusunun hazırlanması | İlkin məlumatlar | DSK, STSS, YSO | İlkin informasiya toplusu |
| 4.3.3 | Toplanmış məlumatların yoxlanılması | Məlumatların avtomatlaşdırılmış qaydada yoxlanılması | İlkin informasiya toplusu və program təminatı | DSK, STSS, İTŞ, YSO | Yoxlanılmış məlumatlar |
| 4.3.4 | Toplanmış məlumatların qiymətləndirilməsi | Məlumatların qiymətləndirilməsi və texniki problemlərin həlli istiqamətində işlərin görülməsi | Məlumatlar və qiymətləndirmə metodları | DSK, STSS | Qiymətləndirmənin nəticələri |
| 4.3.5 | Məlumatların toplanmasına informasiya-texniki dəstəyin təmin edilməsi | İntervüyerlərə, respondentlərə, YSO-lara metodoloji və yaxud maddi-texniki dəstəyin göstərilməsi | Metodoloji sənədlər və maddi-texniki vasitələr | DSK, STSS | Təmin edilmiş informasiya-texniki dəstək |
| 4.4 | Məlumatların toplanmasının yekunlaşdırılması | Məlumatların toplanmasının başa çatdırılması | Məlumatlar | DSK, STSS, İTŞ, Ümumi şöbə | Elektron məlumat bazası, arxiv |
| 4.4.1 | Toplanmış məlumatların müvafiq məlumat bazasına yüklenməsi və işlənməsi üçün | Toplanmış məlumatların işlənmə və təhlil üçün hazırlanması | Toplanmış məlumatlar | DSK, STSS, İTŞ | Elektron məlumat bazası |

| No | Prosesin adı, fəaliyyət | İşin adı | Giriş materialı | Təchizatçı | Nəticə |
|-------|---|--|---|----------------------------|---------------|
| | hazırlanması | | | | |
| 4.4.2 | Məlumatların toplanmasında istifadə olunmuş materialların arxivləşdirilməsi | İstifadə olunmuş materialların sənədləşdirilərək arxivləşdirilməsi | Elektron məlumat bazası, istifadə olunmuş bütün materiallar | DSK, STSS, İTŞ, Ümumi şöbə | Arxivləşdirmə |

4-cü mərhələnin yekunu. Məlumatlar işlənməyə hazırdır

| | | | | | |
|-------|---|--|--|-----------------------|--|
| 5 | Məlumatların işlənməsi | Təsnifləşdirmə və kodlaşdırma, baxış, düzgünüluğun yoxlanılması və redakte, çəkilərin hesablanması | Statistik məlumatlar, reyestrler, məsələ qoyuluşu, program təminatı, çəkilər | DSK, STSS, İTŞ | Statistik məlumatlar |
| 5.1 | Məlumatların birləşdirilməsi | Müxtəlif mənbələrdən toplanmış məlumatların birləşdirilməsi | Məlumatlar və reyestrler | DSK, STSS, İTŞ | Məlumatların birləşdirilməsi |
| 5.1.1 | Müxtəlif məlumat mənbələrinin integrə edilməsi | Daxili və yaxud kənar məlumat mənbələrinin integrasiya edilməsi | Məlumatlar, məlumat mənbələri | DSK, STSS, İTŞ | İnteqrə edilmiş məlumat mənbələri |
| 5.2 | Təsnifləşdirmə və kodlaşdırma | Giriş məlumatlarının təsnifləşdirilməsi və kodlaşdırılması | Təsnifatlar, məlumatlar | DSK, KİEMŞ, STSS, İTŞ | Təsnifləşdirilmiş məlumatlar və statistik vahidlər |
| 5.2.1 | Daxil edilən ilkin məlumatların kodlaşdırılması | Daxil edilən məlumatların təsnifatlara uyğun kodlaşdırılması | Statistik təsnifatlar, məlumatlar | DSK, KİEMŞ, STSS, İTŞ | Kodlaşdırılmış (təsnifləşdirilmiş) məlumatlar |
| 5.2.2 | Statistik vahidlərin təsnifləşdirilməsi | Giriş məlumatlarının konkret təsnifatlara, yeni siniflərə və ya qruplara təsnifləşdirilməsi | Giriş məlumatları | DSK, KİEMŞ, STSS, İTŞ | Təsnifləşdirilmiş statistik vahidlər |
| 5.3 | Məlumatlara baxış və onların düzgünüyünün yoxlanılması | Baxış və düzgünüluğun yoxlanılması (giriş məlumatlarının yoxlanılması) | Məlumatlar, məsələ qoyuluşu | DSK, STSS | Yoxlanılmış keyfiyyətli məlumatlar |
| 5.3.1 | Məlumatların ilkin mərhələdə yoxlanılması | Giriş məlumatlarının mexaniki yoxlanılması | Məlumatlar | DSK, STSS | Yoxlanılmış məlumatlar |
| 5.3.2 | Avtomatlaşdırılmış nəzarətin aparılması | Avtomatlaşdırılmış nəzarət prosedurlarının təşkili | Avtomatlaşdırılmış nəzarət üçün məsələ qoyuluşları | DSK, STSS | Avtomatlaşdırılmış nəzarət, keyfiyyətli məlumat |
| 5.3.3 | Keyfiyyətə nəzarət cədvəllərinin əldə edilməsi və təhlil olunması | Mövcud deyil | Mövcud deyil | Mövcud deyil | Mövcud deyil |
| 5.4 | Məlumatların redaktəsi və impyutasiya | Mövcud deyil | Mövcud deyil | Mövcud deyil | Mövcud deyil |
| 5.4.1 | İmpyutasiya (şərti hesablama) elementlərinin təyin olunması | Mövcud deyil | Mövcud deyil | Mövcud deyil | Mövcud deyil |
| 5.4.2 | İmpyutasiyanın (şərti hesablanmanın) aparılması | Mövcud deyil | Mövcud deyil | Mövcud deyil | Mövcud deyil |

| No | Prosesin adı, fəaliyyət | İşin adı | Giriş materialı | Təchizatçı | Nəticə |
|--|--|--|---|-----------------------------|---|
| 5.4.3 | İmpyutasiya üzrə qeydlərin alınması, redaktesi və qiymətləndiriməsi | Mövcud deyil | Mövcud deyil | Mövcud deyil | Mövcud deyil |
| 5.5 | Yeni dəyişən kəmiyyətlərin və vahidlərin formalasdırılması | Yeni dəyişən kəmiyyətlərin və statistik məlumatların formalasdırılması | Dəyişən kəmiyyətlər və vahidlər, məlumat bazaları | DSK, STSS, İTŞ | Dəyişən kəmiyyətlər |
| 5.5.1 | Yeni dəyişən kəmiyyətlərin və vahidlərin formalasdırılması | Yeni dəyişənlərin və vahidlərin formalasdırılması | Təsdiqlənmiş giriş məlumat bazaları | DSK, STSS, İTŞ | Dəyişən kəmiyyətlər və vahidlər |
| 5.5.2 | Yeni dəyişən kəmiyyətlərin və vahidlərin məlumatların emalı bazasına integrasiyası | Formalaşdırılmış yeni dəyişənlərin və vahidlərin məlumatların emalı bazasına integrasiyası | Dəyişən kəmiyyətlər və vahidlər | DSK, STSS, İTŞ | Yenilənmiş məlumat bazaları |
| 5.6 | Məlumatlar üçün çəkilərin hesablanması | Metodologiyaya uyğun olaraq çəkilərin hesablanması | Metodologiya, təlimatlar, çəkilər, məsələ qoyuluşu | DSK, STSS, İTŞ | Çəkilər, məlumat bazası |
| 5.6.1 | Çəkilərin hesablanması | Çəkilərin yaradılması və ya hesablanması | Metodologiya, təlimatlar, məsələ qoyuluşu | DSK, STSS, İTŞ | Hesablanmış çəkilər |
| 5.6.2 | Hesablanmış çəkilərin məlumatların emalı bazasına integrasiyası | Hesablanmış çəkilərin məlumatların emalı bazasına integrasiyası | Hesablanmış çəkilər | DSK, STSS, İTŞ | Yenilənmiş məlumat bazası |
| 5.7 | Aqreqasiya olunmuş göstəricilərin hesablanması | Mövcud deyil | - | - | - |
| 5.7.1 | Aqreqasiya elementlerinin eldə edilməsi və ya hesablanması | Mövcud deyil | Mövcud deyil | Mövcud deyil | Mövcud deyil |
| 5.8 | Yekun məlumat fayllarının formalasdırılması | Yekun məlumat fayllarının formalasdırılması | Məlumatlar | DSK, STSS | Yekun məlumatlar |
| 5.8.1 | İşlənmiş məlumat fayllarının təhlil üçün hazırlanması | İşlənmiş məlumat fayllarının təhlil üçün hazırlanması | Məlumatlar | DSK, STSS | Yekun məlumatlar |
| 5.8.2 | İşənmiş məlumat fayllarının arxivləşdirilməsi | İşənmiş məlumat fayllarının arxivləşdirilməsi | Yekun məlumatlar | DSK, STSS | Arxivləşdirilmiş məlumatlar |
| 5-ci mərhələnin yekunu. Məlumatlar təhlil üçün hazırlanır | | | | | |
| 6 | Məlumatların təhlili | Nəticələrin hazırlanması, keyfiyyətin yoxlanması, nəticələrin izahı, yekun nəticələrinin formalasdırılması | Statistik məlumatlar, qiymətləndirmə, metodoloji sənədlər, yayım məhsulları | DSK, STSS, İİƏŞ, Ümumi şöbə | Yekun məlumatlar, uyğunsuzluqlar, qiymətləndirmə və təhlilin nəticələri |

| No | Prosesin adı, fəaliyyət | İşin adı | Giriş materialı | Təchizatçı | Nəticə |
|-------|--|--|---|--------------|---|
| 6.1 | İlkin nəticələrin hazırlanması | 12-tikinti №-li rəsmi statistika hesabatı forması əsasında hazırlanması | Çıxış cədvəlləri | DSK, STSS | Çıxış cədvəlləri, dinamika sıraları |
| 6.1.1 | İlkin nəticələrin əldə edilməsi | Çıxış məlumatlarının hazırlanması və ya yenilənməsi | İlkin məlumatlar | DSK, STSS | Çıxış cədvəlləri, dinamika sıraları |
| 6.1.2 | İlkin nəticələrdə mövsümi düzəlişlərin aparılması | Mövcud deyil | Mövcud deyil | Mövcud deyil | Mövcud deyil |
| 6.2 | Nəticələrin yoxlanılması | Nəticələrin yoxlanılması | Məlumatlar, çıxış məlumatları, məlumat mənbələri | DSK, STSS | Yekun məlumatlar, uyğunsuzluqlar |
| 6.2.1 | Uyğunsuzluq və ya xətaların müəyyən edilməsi | Məlumatların təkrar yoxlanılması | İlkin məlumatlar | DSK, STSS | Hesabatı səhvlerlə təqdim edən statistik vahidlər, uyğunsuzluqlara dair qeydlər |
| 6.2.2 | İlkin çıkış nəticələri ilə əvvəlki dövrlərin nəticələri arasında uyğunluğun yoxlanılması | İlkin çıkış məlumatlarının əvvəlki dövrlərin müvafiq məlumatları ilə müqayisə edilməsi | İlkin çıkış məlumatları və əvvəlki dövrlərin çıkış məlumatları | DSK, STSS | Müəyyən edilmiş uyğunsuzluqlara dair qeydlər |
| 6.2.3 | Domenlərarası uyğunluq üçün ilkin çıkış nəticələrinin təhlili | İlkin çıkış məlumatlarının digər statistik domenlərin istehsal etdikləri oxşar çıkış məlumatları ilə müqayisə edilməsi | İlkin çıkış məlumatları və digər statistik domenlərin müvafiq məlumatları | DSK, STSS | Müəyyən edilmiş uyğunsuzluqlara dair qeydlər |
| 6.2.4 | Nəticələrin redakte edilməsi | Çıxış məlumatlarının makro redakte edilməsi | Məlumatlar | DSK, STSS | Yekun məlumatlar |
| 6.3 | Nəticələrin izahı | Çıxış məlumatlarının əsasında tam izahların hazırlanması | Çıxış məlumatları, qiymətləndirmə | DSK, STSS | Qiymətləndirmə və təhlil |
| 6.3.1 | Çıxış məlumatlarına baxış və qiymətləndirilmənin aparılması | Qiymətləndirilmənin aparılması | Çıxış məlumatları | DSK, STSS | Qiymətləndirməni n nəticələri |
| 6.3.2 | Müxtəlif vasitələrdən istifadə etməkələrə çıkış nəticələrin təhlili və izahı | Çıxış nəticələrin təhlili və izahı (cədvəllər, qrafiklər, xəritələr və s. şəkildə) | Qiymətləndirilmənin nəticələri | DSK, STSS | Təhlilin nəticələri (cədvəllər və qrafiklər) |
| 6.4 | Məxfiliyin qorunmasına nəzarət | İlkin məlumatların məxfi saxlanması | Metodoloji sənədlər, çıkış məlumatları | DSK, STSS | Çıxış məlumatları |
| 6.4.1 | Məxfilik nəzarəti tətbiq ediləcək çıkış nəticələrinin müəyyənləşdirilməsi | Daxili qaydalar əsasında məxfilik nəzarətinin obyekti hesab edilən nəticələrin eyniləşdirilməsi | DSK-nin məxfi statistik məlumatlarının qorunması sahəsində siyaseti, "Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?" telimatı | DSK, STSS | Məxfilik nəzarəti tətbiq ediləcək çıkış məlumatları |

| No | Prosesin adı, fəaliyyət | İşin adı | Giriş materialı | Təchizatçı | Nəticə |
|-------|--|---|---|-----------------------------|---|
| 6.4.2 | Məxfilik nəzarətinin tətbiq edilməsi və çıxış nəticələrinin aktuallaşdırılması | Məxfilik nəzarətinin tətbiq edilməsi və çıxış nəticələrinin aktuallaşdırılması | Məxfilik nəzarəti tətbiq edilecek çıxış məlumatları | DSK, STSS | Məxfiliyi təmin edilmiş çıxış məlumatları |
| 6.5 | Nəticələrin yekun formalaşdırılması | Yekun nəticənin hazırlanması | Çıxış məlumatları, yayım məhsulları | DSK, STSŞ, İİƏŞ, Ümumi şöbə | İstifadəçilər üçün yekun nəticələr, arxivləşdirilmiş məlumatlar |
| 6.5.1 | Təhlil edilmiş çıxış nəticələrinin yayım üçün yekunlaşdırılması | Köməkçi məlumatların hazırlanması və müvafiq struktur bölmələrin (İİƏŞ timsalında) əməkdaşları ilə müzakirələrin aparılması | Təhlil edilmiş çıxış məlumatları | DSK, STSS, İİƏŞ | Yayım məhsulları |
| 6.5.2 | Təhlil edilmiş çıxış nəticələrinin yayım üçün təsdiqi | Yekun çıxış məlumatlarının yayım prosesindən əvvəl baxış və təsdiq üçün hazırlanması | Yayım məhsulları | DSK, STSS | Təsdiq edilmiş yayım məhsulları |
| 6.5.3 | Təhlil edilmiş çıxış nəticələrinin arxivləşdirilməsi | Təhlil edilmiş bütün çıxış məlumatları və müvafiq sənədlərin arxivləşdirilməsi | Təsdiq edilmiş yayım məhsulları | DSK, STSS, Ümumi şöbə | Arxivləşdirilmiş məlumatlar |

6-cı mərhələnin yekunu. Təhlilin nəticələri yayılmaya hazırıdır

| | | | | | |
|-------|---|---|--|---------------------------------------|--|
| 7 | Məlumatların yayılması | Tikinti maşınlarının mövcudluğu statistikasına dair göstəricilərin yayılması | Statistik nəşrlərin kataloqu, məcmuələrin və statistik məlumatların buraxılış təqvimi, yekun məlumatlar, yayım məhsulları, onlayn sorğular | DSK, STSŞ, İTŞ, İİƏŞ, BƏŞ, Ümumi şöbə | Statistik məlumatlar, metaməlumatlar, yayım məhsulları, protokollar, təşviqat materialları |
| 7.1 | Çıxış məlumatları sisteminin yeniləşdirilməsi | Tikinti maşınlarının mövcudluğu statistikasına dair göstəricilərin aktuallaşdırılması | Statistik məlumatların buraxılış təqvimi, statistik məlumatlar, metaməlumatlar | DSK, STSŞ, İİƏŞ, İTŞ | Statistik məlumatlar, metaməlumatlar |
| 7.1.1 | Məlumatların və metaməlumatların məlumat bazasına yüklənilməsinə hazırlıq işlərinin görülməsi | Yekun məlumatların və metaməlumatların məlumat bazasına yüklənilməsinə hazırlıq işləri | Statistik məlumatların buraxılış təqvimi, statistik məlumatlar, metaməlumatlar | DSK, STSS | Hazırlanmış statistik məlumatlar və metaməlumatlar |
| 7.1.2 | Məlumatların və metaməlumatların məlumat bazasına yüklənilməsi | Yekun məlumatların və onlarla əlaqəli metaməlumatların onlayn yayımı üçün məlumat bazasına yüklənilməsi | Hazırlanmış statistik məlumatlar və metaməlumatlar | DSK, STSŞ, İİƏŞ, İTŞ | Məlumat bazasına daxil edilmiş statistik məlumatlar və metaməlumatlar |
| 7.1.3 | Məlumatların müvafiq metaməlumatlarla əlaqəsinin təmin edilməsi | Yekun məlumatların müvafiq metaməlumatlarla əlaqəsinin təmin edilməsi | Statistik məlumatlar və metaməlumatlar | DSK, İTŞ | Əlaqələndirilmiş statistik məlumatlar və metaməlumatlar |

| Nö | Prosesin adı, fəaliyyət | İşin adı | Giriş materialı | Təchizatçı | Nəticə |
|-----------|---|---|---|-----------------------------|--|
| 7.2 | Yayım məhsullarının istehsalı | Tikinti maşınlarının mövcudluğu statistikasına dair göstəricilərin istehsalı | Statistik nəşrlərin kataloqu, məcmuelərin buraxılış təqvimi, yekun məlumatlar, yayım məhsulları | DSK, STSS, İİƏŞ, BƏŞ | Buraxılış üçün təsdiqlənmiş yayım məhsulları |
| 7.2.1 | Yayım məhsullarının hazırlanması | Statistik məhsulun komponentlərinin hazırlanması və yayım üçün istehsalı | Yekun məlumatlar | DSK, STSS | Yayım məhsulları |
| 7.2.2 | Press-relizlərin və təhlili məruzələrin hazırlanması | Tikinti maşınlarının mövcudluğu statistikasına dair göstəriciləri xarakterizə edən press-relizlərin və təhlili məruzələrin hazırlanması | 12-tikinti nömrəli rəsmi statistika hesabatının yekun məlumatları | DSK, STSS, İİƏŞ | Press - relizlər və təhlili məruzələr |
| 7.2.3 | İstehsal edilmiş yayım məhsullarının redaktəsi və tərcüməsi | Yayım məhsullarının redaktəsi və tərcümə edilməsi | Yayım məhsulları | DSK, STSS, BƏŞ | Redaktə və tərcümə edilmiş yayım məhsulları |
| 7.2.4 | İstehsal edilmiş yayım məhsullarının buraxılış üçün təsdiqi | Yayım məhsullarının buraxılış üçün təsdiqi | Buraxılış üçün hazırlanmış yayım məhsulları | DSK, STSS | Buraxılış üçün təsdiqlənmiş yayım məhsulları |
| 7.2.5 | Məcmuə və digər nəşrlərin istehsalı | Statistik məcmuələrin və bülletenlərin hazırlanması | Statistik nəşrlərin kataloqu, məcmuələrin buraxılış təqvimi | DSK, STSS | “Azərbaycanda tikinti” adlı statistik məcmuə, “Tikinti müəssisələrinin əsas göstəriciləri” adlı bülleten |
| 7.3 | Yayım məhsullarının buraxılışının idarə edilməsi | Tikinti maşınlarının mövcudluğu statistikasına dair göstəricilərin buraxılışının idarə edilməsi | Yayım məhsullarının buraxılışının idarə edilməsi üzrə sənədlər | DSK, STSS, İİƏŞ, Ümumi şöbə | İstifadəçiləri xəbərdar etmək, Arxivləşdirmə |
| 7.3.1 | Yayım məhsullarının buraxılışının idarə edilməsi | Yayım məhsullarının buraxılışlarının idarə edilməsi | DSK-nın təhlil üzrə iş planı, statistik nəşrlərin kataloqu, məcmuələrin və statistik məlumatların buraxılış təqvimi, nəşrlərin yayım reyestri | DSK, STSS, İİƏŞ | İstifadəçilərin xəbərdar edilməsi |
| 7.3.2 | Yayım məhsullarının arxivləşdirilməsi | İstehsal edilmiş və yayım məhsullarının arxivləşdirilməsi | Yayım məhsulları | DSK, STSS, Ümumi şöbə | Arxivləşdirmə |

| No | Prosesin adı, fəaliyyət | İşin adı | Giriş materialı | Təchizatçı | Nəticə |
|-------|--|--|--|-----------------|--|
| 7.4 | Yayım məhsullarının təşviqi | Yayım məhsullarının fəal təşviqi | İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə onlayn sorğu, istifadəçilərlə görüşlərə dair xidməti məruzələr, iclasların protokolları, hesabatlar | DSK, STSS, İİƏŞ | Protokollar, hesabatlar, mətbuat konfransları, təşviqat materialları |
| 7.4.1 | Yayım məhsulunun istifadəsinin qiymətləndirilməsi | İstifadəçi məmənnuluğunun qiymətləndirilməsi | İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə onlayn sorğunun nəticələri | DSK, STSS, İİƏŞ | İstifadəçilərlə görüşlərə dair xidməti məruzələr, iclasların protokolları, onlayn sorğunun nəticələrinə dair hesabat |
| 7.4.2 | Yayım məhsullarının müxtəlif vəsitələrdən istifadə etməklə təşviqi | İstifadəçilərin ehtiyaclarına əsaslanmaqla təşviqatların aparılması, istifadəçi məmənnuluğunun təhlili | İstifadəçilərlə görüşlərə dair xidməti məruzələr, iclasların protokolları, hesabatlar | DSK, STSS | Mətbuat konfransları, təşviqat materialları |
| 7.5 | İstifadəçi sorğularının idarə edilməsi | Tikinti maşınlarının mövcudluğu statistikası üzrə daxil olan sorğuların cavablandırılması | Komitənin sədri və ya sədrin müavinlərinin tapşırığı | DSK, STSS | Sorğuların cavablandırılması |
| 7.5.1 | İstifadəçi sorğularının qeydiyyatı və cavablandırılması | İstifadəçi sorğularının baxılması və cavablandırılması | Rəhbərliyin tapşırığı, daxil olan və göndərilən sənədlər və onların qeydiyyatı kitabları, elektron karguzarlıq sistemi | DSK, STSS | Sənədlərin qeydiyyatı |

7-ci mərhələnin yekunu. Statistik məlumatlar yayıldı

| | | | | | |
|-------|--|---|--|------------------|-----------------------------------|
| 8 | Qiymətləndirmə | Tikinti maşınlarının mövcudluğu üzrə statistik prosesin qiymətləndirilməsi | Qiymətləndirməyə dair materiallar, akt və hesabatlar, KİS-ə dair sənədlər | DSK, STSS, KİEMŞ | Akt və hesabatlar, təhlil və plan |
| 8.1 | Qiymətləndirmə üçün məlumatların toplanması | Tikinti maşınlarının mövcudluğu üzrə statistik prosesə dair məlumatların toplanması | Hesabatlar və KİS-ə dair sənədlər | DSK, STSS, KİEMŞ | Toplanmış materiallar |
| 8.1.1 | Əvvəlki altproseslərdə qiymətləndirmə ilə bağlı materialların toplanması və qiymətləndirməyə hazırlıq işləri | Qiymətləndirmə ilə bağlı materialların toplanması və qiymətləndirməyə hazırlıq işləri | Tikinti maşınlarının mövcudluğu üzrə statistik prosesin əvvəlki mərhələləri üzrə nəticələrlə bağlı hesabatlar və ya KİS-ə dair | DSK, STSS, KİEMŞ | Toplanmış materiallar |

| Nö | Prosesin adı, fəaliyyət | İşin adı | Giriş materialı | Təchizatçı | Nəticə |
|-------|--|---|---|------------------|---|
| | | | sənədlər | | |
| 8.2 | Qiymətləndirmənin aparılması | Tikinti maşınlarının mövcudluğu üzrə statistik prosesə dair qiymətləndirmənin aparılması | Toplanmış materiallar, KİS-ə dair sənədlər | DSK, STSS, KİEMŞ | Akt və hesabatlar |
| 8.2.1 | İstehsal prosesinin qiymətləndirməsinin aparılması | Tikinti maşınlarının mövcudluğu üzrə statistik istehsal prosesinin təhlili və qiymətləndirməsi | Keyfiyyət məruzələri, DESAP, şöbə üzrə proseslərin idarə olunması standartları və prosesin xəritəsi, KİS SP-lər, KİS KV | DSK, STSS, KİEMŞ | KİS-in daxili auditlərinin nəticələri üzrə "Uyğunsulzluqlara dair akt", Auditin nəticələrinə dair hesabat |
| 8.3 | Fəaliyyət planının razılışdırılması | Tikinti maşınlarının mövcudluğu üzrə statistik prosesə dair razılışdırılmış fəaliyyət planının hazırlanması | Akt və hesabatlar | DSK, STSS, KİEMŞ | Təhlil və plan |
| 8.3.1 | Fəaliyyətin təkmilləşdirilməsi üçün tövsiyələrin verilməsi | Tikinti maşınlarının mövcudluğu üzrə statistik prosesə dair fəaliyyət planına salınacaq tövsiyələrin toplanması | KİS-in daxili auditlərinin nəticələri üzrə "Uyğunsulzluqlara dair akt", Auditin nəticələrinə dair hesabat, Yoxlama və nəzarət auditinin nəticələrinə dair hesabat | DSK, STSS, KİEMŞ | Rəhbərlik tərəfindən təhlil, KİS-in illik fəaliyyət planı |

AVROSTAT

Avropa Statistika Bürosu

İN

İqtisadiyyat Nazirliyi

ƏN

Ədliyyə Nazirliyi

DSK

Dövlət Statistika Komitəsi

KİEMŞ

Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi

SİƏSPŞ

Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsi

İİƏŞ

İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi

İTS

İnformasiya texnologiyaları şöbəsi

BƏŞ

Beynəlxalq əlaqələr şöbəsi

YSO

Yerli statistika orqanları

ETSİM

Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi

KİS

Keyfiyyətin idarə edilməsi sistemi